


2021-ci il üzrə sənayenin inkişafı barədə

Cədvəl 1. Sənayenin göstəriciləri (2021-ci il)

Göstəricilər	Əvvəlki ilin eyni dövrü ilə müqayisə (faiz ilə)	Məbləğ, milyon manat
Ümumi daxili məhsul	5,6	92.857,7
Neft-qaz sektoru	1,8	35.071,5
Qeyri-neft sektoru	7,2	57.786,2
Sənayedə əlavə dəyər	4,1	39.497,6
Sənayenin neft-qaz sektoru	1,2	33.930,6
Sənayenin qeyri-neft sektoru	17,8	5.567,0
Sənaye (ümumi buraxılış)	5,2	54.480,5
Sənayenin neft-qaz sektoru	2,6	39.023,3
Sənayenin qeyri-neft sektoru	18,9	15.457,2
Sənaye sahələrində çalışan işçilərin orta siyahı sayı (2021-ci il, yanvar-noyabr)	218,5 min nəfər	


Qrafik 1. Ümumi daxili məhsulun bölgüsü (2021-ci il)



2021-ci ilin yanvar-dekabr aylarında sənayedə 39.497,6 milyon manatlıq əlavə dəyər istehsal edilmiş, bu da ümumi daxili məhsulun 42,5%-ni təşkil etmişdir.

Qrafik 2. Ümumi daxili məhsulun strukturu (2021-ci il)


- Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
- Sənaye
- Tikinti
- Ticarət, nəqliyyat vasitələrinin təmiri
- Nəqliyyat və anbar təsərrüfatı
- Turistlərin yerləşdirilməsi və ictimai iaşə
- İnformasiya və rabitə
- Digər sahələr
- Məhsula və idxala xalis vergilər



Sənayedə ümumi buraxılış

2021-ci il üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi (ümumi buraxılış) 54.480,5 milyon manat təşkil etmişdir ki, bu da öz növbəsində ötən ilin müvafiq dövrünə nisbətən 5,2% artmışdır.


Qrafik 3. Sənayedə ümumi buraxılışın bölgüsü (2021-ci il)



Neft-qaz sənayesi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artaraq 39.023,3 milyon manat təşkil etmişdir.

Qeyri-neft sənayesi isə 15.457,2 milyon manat təşkil etmiş və ötən ilin müvafiq dövrünə nisbətən 18,9% artmışdır. **Qeyri-neft emal sənayesi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,9% artmışdır.**

Qrafik 4. Qeyri-neft sənayesinin artım tempi, %-lə (2021-ci il)



Qeyri-neft sənayesində artım əsasən tikinti materiallarının istehsalı (80,6%), əczaçılıq məhsullarının istehsalı (58,3%), tütün məmulatlarının istehsalı (54,0%), maşın və avadanlıqların quraşdırılması və təmiri işləri (46,7%), dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı (29,8%), toxuculuq sənayesi məhsullarının istehsalı (26,8%), kağız və karton istehsalı (26,5%), kimya sənayesi məhsullarının istehsalı (25,5%), mebel istehsalı (24,8%), avtomobil, qoşqu və yarımqoşquların istehsalı (21,3%), rezin və plastik kütlə məmulatlarının istehsalı (17,4%), hazır

metal məmulatlarının istehsalı (17,4%), metallurjiya sənayesi məhsullarının istehsalı (16,9%), qida məhsullarının istehsalı (10,2%), kompüter, elektron və optik məhsulların istehsalı (8,3%), içki istehsalı (2,3%) sahələrində müşahidə olunmuşdur.

Sənayenin struktur bölgüsü


Mədəncixarma sənayesi. Mədəncixarma bölməsində istehsalın həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9% artaraq 35.114,0 milyon manat olmuşdur.

Emal sənayesi. Emal bölməsinin müəssisələri və fərdi sahibkarları tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsalın həcmi 19,8% artaraq 16.307,4 milyon manat olmuşdur.

Elektrik enerjisi sənayesi. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən istehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən istehsalın həcmi 7,1% artaraq 2.614,8 milyon manat olmuşdur.

Su təchizatı sənayesi. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində öten ilin müvafiq dövrü ilə müqayisədə istehsalın həcmi 118,2% artaraq 444,3 milyon manat olmuşdur.

Qrafik 5. Sənayenin struktur bölgüsü (2021-ci il)



Emal sənayesinin alt sahələri üzrə göstəricilər


Emal sənayesində istehsal olunmuş məhsulların, o cümlədən alt sahələri üzrə istehsal olunmuş məhsulların həcmi və artım tempi, eləcə də alt sahələr üzrə xüsusi çəkisi aşağıdakı cədvəldə qeyd olunmuşdur.

Cədvəl 2. Emal sənayesinin fəaliyyət növləri üzrə məhsul buraxılışı, (2021-ci il)


Emal sənayesinin sahələri	2021-ci ildə istehsal edilmişdir, mln manat	2020-ci ilə nisbətən (sabit qiymətlərlə), faizlə	Emal sənayesinin xüsusi çəkisi
Cəmi emal sənayesi (mln. manat)	16.307,4	119,8	100%
Qida məhsullarının istehsalı	4.448,9	110,2	27,6%
Neft məhsullarının istehsalı	4.394,6	113,4	27,2%
Kimya sənayesi	1.670,0	125,5	10,0%
Tikinti materiallarının istehsalı	871,8	180,6	5,3%
Metallurgiya sənayesi	767,1	116,9	4,6%
Tütün məmulatlarının istehsalı	663,4	154,0	4,1%
Maşın və avadanlıqların quraşdırılması və təmiri	511,8	146,7	3,1%
İçki istehsalı	488,4	102,3	3,1%
Rezin və plastik kütlə məmulatlarının istehsalı	388,9	117,4	2,4%
Hazır metal məmulatların istehsalı	374,7	117,4	2,2%
Maşın və avadanlıqların istehsalı	344,2	90,9	2,2%
Toxuculuq sənayesi	382,4	126,8	2,2%
Elektrik avadanlıqlarının istehsalı	165,0	88,8	1,0%
Mebellərin istehsalı	167,6	124,8	0,9%
Geyim istehsalı	126,1	78,3	0,8%
Kağız və karton istehsalı	124,1	126,5	0,8%
Zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı	84,3	117,1	0,5%
Avtomobil, qoşqu və yarımqoşquların istehsalı	81,8	121,3	0,5%
Poliqrafiya məhsullarının istehsalı	77,0	54,8	0,4%
Mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı	65,5	61,7	0,4%
Kompyuter, elektron və optik məhsulların istehsalı	71,8	108,3	0,4%
Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı	22,7	129,8	0,1%
Əczaçılıq məhsullarının istehsalı	10,6	158,3	0,1%
Sair nəqliyyat vasitələrinin istehsalı	4,7	7,4	0,0%

Qrafik 6. Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin bölgüsü (2021-ci il)


7.328,5 milyon manat




Qrafik 7. Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin sahələr üzrə həcmi, (2021-ci il)



Qrafik 8. İşçilərin sayının sahə bölgüsü (2021-ci il, yanvar-noyabr)



Qrafik 9. Sənayenin fəaliyyət növləri üzrə bir işçinin orta aylıq nominal əmək haqqı (2021-ci il, yanvar-noyabr)



* İşçilərin sayı və əmək haqları bir ay gecikmə ilə təqdim olunur.